

**NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİNİN SƏDRİ YANINDA BİLİK FONDU
AMEA NAXÇIVAN BÖLMƏSİ**



NAXÇIVAN: İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI

BEYNƏLXALQ KONFRANS

7-8 SENTYABR 2018-Cİ İL

“Naxçıvan:islam mədəniyyətinin paytaxtı”

beynəlxalq konfrans

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq 2018-ci il sentyabr ayının 7-8-də “Naxçıvan:islam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır.

1. Naxçıvanın türk-islam mədəniyyəti abidələri
2. Naxçıvan ziyarətgahları
3. Naxçıvanın islam mədəniyyətinin görkəmli nümayəndələri
4. Naxçıvan mədəniyyətində islam motivləri
5. Naxçıvan tarixi və islam mədəniyyəti

Konfransda iştirak üçün məruzə mətninin qabaqcadan göndərilməsi əsasdır.

Beynəlxalq konfransda iştirak etmək istəyənlərin qısa tərcümeyi-halı məruzəsinin tam mətni ilə birlikdə 31 iyul 2018-ci il tarixədək naxcivanturkislam@gmail.com ünvanına göndərilməlidir.

Beynəlxalq konfransa qatılanların mehmanxana və iaşə xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır.

QEYD: Konfransda məruzə olunacaq mövzuların adı 30 iyun 2018-ci il tarixədək Təşkilat Komitəsinə təqdim olunmalıdır.

**Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Bilik Fondu**

Konfransda iştirak qaydaları:

Məqalələrin göndərilməsi və dəyərləndirilməsi: **31 iyul 2018-ci il**

Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı bütün tədqiqatçılar iştirak edə bilər. İştirak etmək istəyənlərdən məruzələrinin tam mətnlərini 31 iyul 2018-ci il tarixədək naxcivanturkislam@gmail.com ünvanına göndərmələri xahiş olunur.

Məruzələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məruzələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Məruzələrin qəbulu haqqında məlumatlar iştirakçının qeydiyyatdan keçdiyi **web** səhifəsində elan ediləcəkdir.

Təqdimat

Konfransda hər bir məruzənin təqdim olunmasına 20 dəqiqə vaxt ayrılır.

Məruzə mətnlərinin hazırlanmasına dair yazı qaydaları

1. Məqalələr MS.Word programında, A4 kağız formatında, 12 pt və Times New Roman yazı formatı ilə yazılmalıdır.
2. Təqdim olunan məqalələrin həcmi 7-10 səhifədən artıq olmamalıdır.
3. Məqalənin həmmüəllifinin sayının ikidən artıq olması arzuolunmazdır.
4. Məqalənin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə bilavasitə müəllif cavabdehdir.
5. Təqdim olunan məqalənin sağ küncündə “12”pt ölçüdə qalın və böyük hərflərlə müəllifin (müəlliflərin) adı və soyadı, 1 interval ara verməklə aşağıda işlədiyi təşkilatın adı “12”pt ölçüdə adi və kiçik hərflərlə yazılır (məs.: AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti). Yenə 1 interval ara verməklə müəllifin (müəlliflərin) elektron poçt ünvanı göstərilir. Bunlardan sonra 1 sətir boş buraxılaraq ortadan “12”pt ölçüdə qalın və böyük hərflərlə məqalənin adı yazılır.
6. Daha sonra bir sətir boş buraxılaraq məqalənin əvvəlcə Azərbaycan dilində olmaqla 2 dildə (Azərbaycan və ingilis dillərində) xülasələri verilir. Azərbaycan və ingilis dillərindəki xülasələrdən əvvəl sağ tərəfdə “12”pt ölçüdə məqalə müəllifinin (müəlliflərin) adı qalın kiçik, soyadı qalın böyük hərflərlə, məqalənin adı isə qalın böyük hərflərlə yazılır, sonra “12”pt ölçüdə adi hərflərlə xülasələrin mətni verilir. Hər xülasənin sonunda 10 sözü keçməməklə **açar sözlər** yazılır. “**Açar sözlər**” söz birləşməsi qalın hərflərlə yazılır.
7. Xülasələr və ədəbiyyat siyahısı 1, məqalənin mətni isə 1,5 interval ara ilə yazılmalıdır.
8. Mövzu ilə bağlı mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat siyahısı yazıldığı dildə “12”pt ölçülü, 1 interval ara ilə, kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında “12”pt ölçülü qalın və böyük hərflərlə yazılır.
9. Məqalələr kompakt disk (CD, DVD) və A4 kağızında çap variantı ilə təqdim olunmalıdır.
10. Təqdim olunmuş kompakt disk (CD, DVD) və A4 kağızında çap variantı geri qaytarılmır.